

"Azərbaycan və Ermənistan
bir-birinin ərazi bütövlüyünü
tanımaq barədə razılığa gəliblər"



"Azərbaycan və Ermənistan Praqada keçirilmiş dördüncü görüş yekununda bir-birinin ərazi bütövlüyünü ve suverenliyini qarşılıqlı tanımaq və hörmet etmək barədə razılığa gəliblər. Bu, sülh müqaviləsinin əsasını təşkil edir".

Lavrov ve ermənistənli həmkarı Ararat Mirzoyanla keçirdiyi üçtərəflə görüşdə deyib.

O xatırladı ki, sonuncu dəfə bu formatda görüş bu ilin may ayında Dünənbənde keçirilib:

"Xüsusi, sülh müqaviləsi ilə bağlı Cenevədə oktyabrın 2-də itkiyərli görüş keçirilib və həmin görüşdə Azərbaycan tərəfindən sülh müqaviləsinin əsas elementləri Ermənistana təqdim olunub".

Bu bir xalq qəzeti



ƏDALƏT

Qurucusu:
Adil Mınbaşyev

Gündəlik hüquq qəzeti

Qəzet 1990-ci ilin
iyulundan çıxır


№ 45 (5982) 15 oktyabr 2022-ci il

Qiyməti 30 qəpik

İlham Əliyevdən Makrona sərt cavab



Bax:şəh-2



**BİZİ VƏTƏN
ÇAĞIRIR!**

İndi bizim ölümlə.
Çarşısan çağımızdır.
Ölümün bölgəsindən,
Yapışan çağımızdır.
Ölümələr təcümənsiz
Dənişan çağımızdır.
Qılınq qap, Vətən oğlu,
Bizi Vətən çağırır!

Bu, ölüm - qan yoludur,
Ölündən, qandan keçir.
Bir qolu da qurılıb
Azerbaiyancdan keçir.

Seyfəddin Altayı

İSLAM YASAYIR?

Bax:şəh-4

Dövran bizdən bac alır,
Şöhrət bizdən yan keçir.
Qılınq qap, Vətən oğlu,
Bizi Vətən çağırır!

Bu yolda eylənə:
"Ölüm haqqı", - deyirik.
Əbədi mezarımız
bu torpaqda, deyirik.
Vətən göyü deyişməz
Göy bayraqı, deyirik.
Qılınq qap, Vətən oğlu,
Bizi Vətən çağırır!

Bu, səhra məhkəməsi,
Bu, onun qərarıdır:
"Birca addım arxada
Son ümidi divisorid!"
Bu yurduda yaşamasına
Haqqı yok, - fararid!"
Qılınq qap, Vətən oğlu,
Bizi Vətən çağırır!

Güçünə qəzəbini,
zəhməni da qata bil,
Düşənən mariğında
poləng kimi ya bil.
Bu dağları baba bil,
Bu daşları ata bil!
Qılınq qap, Vətən oğlu,
Bizi Vətən çağırır!!!

20 may 1992-ci il

Aydın Bağırov:
Dağıldılmış
Ağdamın içindəki
mini - Ağdam



Bu şəkildə gördüyüünüz
meşəlik yox, bir vaxtlar gelə-
bəliyin yaşandığı məhəllə-
dir. Mənim usaqlığımın bir
hisssisi Ağdamın mərkəzində
yaxın olan 1 May adlanan bu
küçədə keçir.

28 ilik işgəl dövründə bu
ağaclar orda təbi haldə, öz-
özüne biterək indiki bu ke-
derli mənzərəni yaradıb.
Ona görə də her seferimdə
nə qədər cəhd etsəm də, ya-
şadığımız evi nəinki tapmaq,
heç yaxına getmek da
mümkün olmur. Elə fərz
edin ki, dağıldılmış Ağdamın
içindəki mini-Ağdamdır bu-
ra. Yəni onuz da tanınmış
hala düşmüs şəhərin ən ta-
nimaz hissəsi...

**İTALIYA DA AZƏRBAYCAN
MILLİSİNİN GÜNUΝƏ DÜŞÜB**



**NATO Ukrayna səmasını
bağlaya bilər**

Ukrayna Prezidenti Aparatinin rəhbəri Andrey Yermak so-
sial şəbəkələrde bildirib ki, NATO-ya üzv olmağı müraciət nə-
zirlerinin Ramştayn formatindakı növbəti iclasında respublika
sənədləşməsi bağlanmasıdır.

Yermak sənəti təxliyə etmədən, ABŞ prezidentinin mili tə-
lükəsizlik üzrə müşaviri Ceyhun Sallıvianla daimi təmsədə olduğunu
vurğuluyub.

Qız gürman ki, səhət yəni hava hücumundan müdafiə sistem-
lərindən biri "Ramştayn" in bu həftə baş tutacağına məlum
olsa da, doğrular hələ müyyənlenmişdir.

Qız gürman ki, NATO-nun baş katibi Yens Stoltenberg de son ci-
xişində yəni hava hücumundan müdafiə sistemlərindən səhət
əgib. O, Kiyevin istiqamətində təchizatına diqqət yetiricəyini
ved edib.

**Deputat müəllimlərin
imtahanla işə götürülməsinə
qarşı çıxdı**



Milli Məclisin deputati Siyavuş Novruzov müəllimlik ixtisasını bitir-
mələrin üçün işq qobul zamanı olavaş
imtahanlarını lağvını tolub edib.

Adət.az-in məlumatına görə, de-
putat dövlət ali tohsil müəssisəsini qur-
mazı diplomla bitirən müəllimin işq
qobul üçün yenidən imtahanat keçidi-
ni xatırladı. O bildir ki, onus da
həmin söx alıb alıdıq mütəddət
kifayət qobul biləyin sahibləri: "Hər il
qanunvericilikdə dayışıklık edilir, dər-
siklər yeniləmir. Nəzərə alınaq lazımdır
ki, ölkədə 200 minə yaxın müəllim var. Ali məktəbi bitirən kim isə tap-
madğan ötrü gorək həmin söx yənə test imtahanından keçsin. Başqa qu-
rumlar da imtahan təcrübəsinə töhfə edir. Xaricə diplomu toqquş edib is-
təpə biləməyən söx Harvardı belə məhkəməyə verir. Universitet telebo-
tanı oxuduğu 4 il mütəddət tehsil haqqını alıb anına lazımi biləyim
verməyib? Bəs eldərsə niyə onda diplom verir? Hər yerdə müəllimin qo-
bilimlərindən Qanunvericilikdə tökməsindən aparılılmadır ki, insanlar
inən rahatlığı təmin edək".

**Çavuşoğlu: "Ermənistanla hələ ki
razılıq yoxdur"**

"Ermənistanla hələ ki razılıq yoxdur. Xüsusi nümayəndələrimiz 4
dəfə görüşüb". Adət.az xəber verir ki, bunu Türkiye xarici işlər
naziри Mövlud Çavuşoğlu deyib.

Onun sözlerine görə, bundan sonra toplantılar Türkiye və ya Ermə-
nistanında olacaq. "Əsas problem Ermənistanla Azərbaycan arasında sülh sa-
zışının imzalanmamasıdır. Azərbaycanla koordinasiyalı addım atıq", -
deyə o, vurğuluyub.

www.adalet.az

**Media Reyestri
fəaliyyətə başladı**

Media Reyestri fəaliyətə başlayıb. Medianın inkişafı Agentliyindən
Adət.az-a verilən məlumat göstər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Media
haqqında" Qanunun tətbiqi və bundan irəli gələn bir sira məsələlər
təmizlənməsi barədə" Fərmanına əsasən, Azərbay-
can Respublikasının Medianın inkişafı Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də daxil olmaqla, idiyətiy qurumlarının üzrə Media Reyestriyin yaradılması və onun fealiyyətinin təmin olunması müvafiq tapşırıqlar qoyulub.

Nazirliy Kabinetinin müvafiq qərarları ilə Media Reyestri şəhədnaməsi və jurnalist vesiqəsinin forması, hemçinin jurnalist vesiqəsinin verilməsinə və ya dayışdırılmasına görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydasi təsdiq edilmiş, bununla da Media Reyestriyin hüquq tezini təmin etməsi istiqamətində verilən tapşırıqlar icrası yekunlaşdır.

Media Reyestri İnformasiya Sistemini təminatının formalşdırılması prosesi de əgərlə başa çatmış və 14 oktyabr 2022-ci il tarixindən etibarən Reyestri fəaliyyətə başlayıb. Media subyektləri və jurnalistlər Media Reyestri İnformasiya Sistemini reyestri.media.gov.az portalı üzrənən ASAN Login vasitəsilə daxil olaraq, müraciətlərin formalşdırılmasına bilerlər.

**DAHA BİR
ERMƏNİ TƏXRİBATI**



Azərbaycan xalqının adı
heç bir terror hadisəsində halanmamış. Terror bizim xalq üçün yaddır. Amma ermənilərin, adı həmişə terrorla qoşa çəkilir: ister Azərbaycanda baş vermiş terror hadisələrində, ister Rəsədyada, ister Avropana. On böyük terror teşkilatı ASALA tanınır. İndi Krim körpüsündə azərbay-

canlı Mahir Yusifovun idarə etdiyi yüd maşının partlaysat baş verib, dərhal bar-bar bağırlar ki, azərbaycanlı terror törədib. İndi prokurorluq aşrafdır, gedib evində də axtarış aparıblar. Axтарışın nəticəsi hələ elan edilmişdir. Yəqin nəse özləri qoyub tapar.

Bu körpüye daxil olan avtomobillər ciddi nəzarətdən keçirilər, hətta lazerlər yoxlanılır. Neinki adı demir parçası, ya partlaysat baş verib, bir büküm narkotika da aşkar olunur. İndi nece oldu ki, bomba yüklü avtomobil nəzarətsiz buraxılır.

Yəqin ki, bu nəzarətcilərin işidi və həmin gün nəzarətcilərin arasında erməni de olub. Və yaxud Rusyanın xüsusi xidmət orqanlarından idarəti olər, bəzən bir gərgin vaxtda admıvət vay-qanlı çoxqarışdır.

Alınan təri ilə, elinə emayı ilə balaşına bir tike çörək qazanı Mahir Yusifov niyə həm şəxsi yük maşını, həm də özünü partlaysat ki?

Videolarla körpünün raketlə vurulduğu kadrlar da nümayiş olunur. Rusiya isə körpünün raketlə vurulduğunu qobul etmər və terrora bağlayır.

Dünya əhalisi kasıblasacaq

"Allianz" siğorta qrupunun analitikəri Ukraynada hərbi əməliyyatların yaradığı global böhran sebəbindən 2022-ci ilin sonuna qədər dünyaya əhalisinin rifahının real ifadədə 10 faiz aşağı düşəcəyini proqnozlaşdırır.

Hesablamalarla görə, ev təserrüfatlarının maliyyə aktivləri nominal ifadədə 2008-ci ilden bəri il dəfə olaraq 2 faiz azalacaq.

"Allianz" qeyd edib ki, 2019-cu ilden 2021-ci ilə qədər olan dövrdə dünya əhalisinin serveti davamlı olaraq 10,4 faiz (ümümlükde 60 trilyon avro) artıb. 2021-ci ilde maliyyə aktivlərindən en böyük Yaponiyada (11,3 faiz), Şərqi Avropana (12,2 faiz) və Şimali Amerikada (12,5 faiz) qeyd edilib. Sonuncu bölgə 294,240 avro adəmənə düşən əmək maliyyə aktivləri ilə dünyada en zengin regionu olaraq qalıb.

Qeyd edək ki, ötən il dünya üzrə orta göstərici 41,980 avro olub.



Azərbaycanda xəstəxanalar
ve apteklər çiçək-çiçək çəkələrlə
və Dərmanlar da ceyran belində.

Aqil Abbas

aqilabbas@rambler.ru



İki əsrə bərabər

19 il

Cingiz Aytmatovun məşhur əsəridir: "Gün var əsrə bərabər". Amma bizimki 17 il iki əsrə bərabər ol-

du. Yeni İlham Əliyevin 2003-cü il oktyabrın 15-də Prezident seçildikdən sonra iki əsrin aşırıdan-aci-

sundan, işgalçılarından azad olmağımız üçün 17 il gözlədik. Və arzumuzu çatdı.

2003-cü ilin seçkilərində Ulu Öndər Heydər Əliyev belə demişdi: "Mən İlham Əliyevə özüm qədər in-

anırdım. Heydər Əliyev inanırdı, amma bizi ilk əvvəller o qədər inanırdı. Ona görə ki,


İlham Əliyev səfərini görmüş, bizi işə buntardan xəbərsiz idik. Müxalif qüvvələr atılıb-düşürdü,

bizlər də bilmədən çox vaxt onlara dəstək verirdik və on qox da dediyimiz o idi ki, "Lazım no vaxt gölə-

cək". Lazım gəlməsinə gözləməyə səbrimiz çatırdı. Amma heç demə "Lazım" öz işini ustalıqla görür-

və qurur.

Bax:şəh-2



GÜNDÜN LƏTİFƏSİ

Hidayət Elvüsalla Voli Xramçaylı səhəbat edirlər. Hidayət müəllim:

- Vəli, sən möhəbbətdən, sevgidən yaranın.
- Vəli, sən sənəcənədən.
- Vəli Xramçaylı:
- Bə nədi qəqa, oday limonla araq, viskiy-la koka-kola, pivəyə duzu balıq, o qədər be-

**"Danışıqların aparılması
munaqışının hələ uzun illər
hələ olunmaması üçün
yalnız pərdə id"**



"Həmkarlarım yaxşı bilirlər ki, Azərbaycanın ərazilərinin
erənisi silahlı qüvvələri tərəfindən işğalı dövründə mən bu
məzvunu MDB çərçivəsindən heç vaxt müzakirəye çıxmırı
dim. Çünkü munaqışının nizamlanması mövzusu ilə ATƏT-in
Minsk qrupu müşəqə olurdu, o, məndə sahib id".

Bu sözləri Prezident İlham Əliyev Astanada keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxış zamanı deyib.

"Təessüf ki, 28 il ərzində Minsk qrupunun nəticəsi sifir be
rabərd. İndi göründüyü kimi, bu qurumun başlıca məqsədi m
unaqışının nizamlanması yox, onun döndürüləsi id. Danışıqlar
ın apanılması munaqışının hələ uzun illər hələ olunmaması üçün
yalnız pərdə id. Beləliklə, munaqış hələ olunur. Azərbaycan
beynəlxalq hüquq, BMT-nin Nizamməsəsine, o cümlədən hər
bir ölkənin özümüzüdəfə hüququna malik olmasına nəzərdə tu
tan BMT Nizamməsəsinin 51-ci maddəsindən uyğun olaraq muna
qışını öz hələ edib", - deyə dövlət başçısı qeyd edib.

İlham Əliyev: "Na bir şəhər, na də bir kənd işğal olunmayıb"

"Munaqışından sonrakı vəziyyət müxtəlif cür inkişaf edir. Bu
Buna görə də hamkarlarını son dövrlər ərzində baş verən
lərbağı məlumatlaşdırmaq istərdim. Sentyabrda - demək
olar ki bir ay bundan avval Azərbaycan-Ermenistan serdi
ərazisində silahlı toqquşmalar baş verdi. Bu silahlı toqquş
maların səbəbləri belədir - Azərbaycana münasibətdə terror,
ilə növbədə, mına terroru və snayper terroru davam edir".

Bu sözləri Prezident İlham Əliyev Astanada keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxış zamanı deyib.

Dövlət başçıı bildirib ki, ikinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-den çox vətəndaşı esasen işğal
dövründə basdırılan minaların parlaması nəticəsində ya hələ
olub, ya da ciddi xəsarət alıb:

"Eyni zamanda, bizim tərəfindən Ermenistan istehsalı olan
piyada eleyhine 1400 mina aşkarlıb. Bu minalar 2021-ci ilde
Ləçin rayonu ilə sərhədənə qədər basdırılıb. Həmçinin Azərbaycan
nın hərbi mövqeyindən digərən aparan yollar minalanıb. Sil
ahlı toqquşmalar davam edib, aktiv faza maksimum 8 saat çə
kib. Beşlərinin hesab etdiyi kimi, Azərbaycan Ermenistan əra
zisini işğal etmək niyyətində olmuşdur. Nə bir şəhər, nə bir
kend işğal olunmur. Rusiya tərəfindən vasitəcili fealiyyəti nati
casında, - men bunu xüsusi vurğulamaq istərdim, - məhz Rusiya
tərəfi atəşək təkliyi ilə çıxış etdi, beşləri bunu başqa ölkələ
ri aid edirler ki, bu da tamamilə esasızdır. Rusiya tərəfindən
vasitəcili fealiyyəti nəticəsində silahlı toqquşmalar, artıq dediyim
kimi, dayandırıldı".

İlham Əliyevdən Makrona sərt cavab

"Təessüf ki, Azərbaycan dördətərəfli görünüşün, o cümlədən
Fransa Prezidentinin iştirakı ilə keçirilməsinə razılıq vermə
sine baxmayaraq, - Fransanın Azərbaycan və Ermenistan
arasında münasibətlərə heç bir addiyəti yoxdur, bəli, ATƏT-in
Minsk qrupunun həmsərdi kimi Fransanın vasitəcili mis
siyası yar idi, lakin Qarabağ munaqışının nizamlandırmışa
göre Minsk qrupunun xidmətinə heç bir ehtiyac yox idi, özi de
bu xidmətə, artıq dediyim kimi, əger belə demələ mümkü
dürə, faydalıdan daha çox ziyan getirən xidmətləri id. Minsk
qrupu heç bir iş görməyib, erazimizni bir sənətimər torpağı
belə azad edilməmişdir. - Azərbaycan xoş məram göstərək,
Fransa Prezidentinə bu görüşdə iştirak etməyə icazə verdi".

Bu sözləri Prezident İlham Əliyev Astanada keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxış zamanı deyib.

"Avropa İttifaqı Şurası Prezidentinin iştirakına gelinə, bildi
yin kimi, Brüsselde artıq bir neçə ütərefli görüs keçirilər və
prinsipə, biz Ermenistan-Azərbaycan münasibətlərinin normal
laşdırılması işində Avropa İttifaqının seylini həmisi dəstekle
mişik.

Lakin Azərbaycanın nümayiş etdirildiyi xoş məramə baxmayaraq,
Praqadakı qırğınlarından demek olar bir həftə sonra Fransa Pre
zidenti təhjirəmiz, qəbululunmaz, yalan və texribat xarakterli
beyanatları çıxış etdi. Bu beyanatlar metbutudur, var, hər kəs on
ları görə bilər.

Bu beyanatlarda o, Azərbaycanın dəshəti mühərbi tərəfdən
bilidir, bununla də faktları manipulyasiya edər, Fransa və
dünya ictihadı yinən digərən gələnəcək. Azərbaycan be
yənəlxalq seviyyəsindən tərəfənəz mühərbi apardır. Qar
abağın özü onu tanımır. Bize məlumdur ki, noyabrin
ortaçılarına Fransa Senatında Azərbaycan əleyhine növbəti qətna
me hazırlayıb.

Biz isə öz tərəfimizdən beş beynəlxalq mühərbi tərəfdən
bilidir, bununla də faktları manipulyasiya edər, Fransa və
dünya ictihadı yinən digərən gələnəcək. Azərbaycan be
yənəlxalq seviyyəsindən tərəfənəz mühərbi apardır. Qar
abağın özü onu tanımır. Bize məlumdur ki, noyabrin
ortaçılarına Fransa Senatında Azərbaycan əleyhine növbəti qətna
me hazırlayıb.

Bundan başqa, Fransanın xarici işlər naziri Azərbaycan
əleyhine yalan beynəlxalq verib, Fransa Senati və aşağı palata
ikinci Qarabağ müharibəsi dövründə qondarma "Dəqliq Qara
bağ" tənqidi qətnamələri qəbul edib. Baxmayaraq ki, hətta
Ermenistan özü onu tanımayıb. Bize məlumdur ki, noyabrin
ortaçılarına Fransa Senatında Azərbaycan əleyhine növbəti qətna
me hazırlayıb.

Bələliklə, təessüf ki, Fransanın indiki rəhbərliyi evvelkildən
fərgi olaraq, - mənim isə Prezident Şirakla da, Prezident Sarko
zi ilə de, Prezident Ollandla da kifayət qədər six ünsiyət qur
maq imkanım var idi və münasibətlər kifayət qədər olçülüb-biçil
miş, kifayət qədər məhrəbin idti və Fransada müəyyən erməni
diplomasiya amilinə baxmayaraq, biz həmisi Fransanın evvelki
prezidentlərinin fealiyyətini, balanslaşdırılmış qəbul edirdik, -
məhiyyət etibarən bütün bunların üstündən xət çəkdi. Buna gör
ər əiderdim ki, hamkarlarımın vəziyyət barədə məlumatlan
dırımları.

İlham Əliyev: "Azərbaycan ədalətli sülhün tərəfdarıdır"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 oktyabr tarixində Astanada Asiyada Qarşılıqlı Fealiyyət və Etimad Tədbirləri üzrə Müşəvərənin 6-ci Cərəf Toplantısının plenar iclasında çıxış etdi.

"İkinci Qarabağ müharibəsinde qazanılmış Qələbə nəticəsində heç vaxt müzakirəye çıxmırımdır. Çünkü munaqışının nizamlanması mövzusu ilə ATƏT-in Minsk qrupu müşəqə olurdu, o, məndə sahib id".

Prezident İlham Əliyev çıxış zamanı 30 il yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan erməni terrorçuların işkənlərinə təoplantı istiqarəklərinə nəzərən təqdis etdi:

""Ermenistan tərəfindən 30 il yaxın davam edən işğal zamanı şəhərlərimiz və kəndlərimiz, mədeni və dini abidələrimiz, məscidlərimiz məqsəddi şəkildə dəqidilib, tehşir və talan edilib. Ermenistanın işğal etdiyi ərazilərdən qeyd-sərtiz çəkirməsini tələb edən 4 qətnaməsinin icrasını özü temin etdi".

Prezident İlham Əliyev çıxış zamanı silahlı qüvvələrin işğal etdiyi ərazilərdən qazanılmış Qələbə nəticəsində heç vaxt müzakirəye çıxmırımdır. Çünkü munaqışının nizamlanması mövzusu ilə ATƏT-in Minsk qrupu müşəqə olurdu, o, məndə sahib id".

Bu sözləri Prezident İlham Əliyev Astanada keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxış zamanı deyib.

"Təessüf ki, 28 il ərzində Minsk qrupunun nəticəsi sifir be
rabərd. İndi göründüyü kimi, bu qurumun başlıca məqsədi m
unaqışının nizamlanması yox, onun döndürüləsi id. Danışıqlar
ın apanılması munaqışının hələ uzun illər hələ olunmaması üçün
yalnız pərdə id. Beləliklə, munaqış hələ olunur. Azərbaycan
beynəlxalq hüquq, BMT-nin Nizamməsəsine, o cümlədən hər
bir ölkənin özümüzüdəfə hüququna malik olmasına nəzərdə tu
tan BMT Nizamməsəsinin 51-ci maddəsindən uyğun olaraq muna
qışını öz hələ edib", - deyə dövlət başçısı qeyd edib.

Dövlət başçıı bildirib ki, ikinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-den çox vətəndaşı esasen işğal
dövründə basdırılan minaların parlaması nəticəsində ya hələ
olub, ya da ciddi xəsarət alıb:

"Eyni zamanda, bizim tərəfindən Ermenistan istehsalı olan
piyada eleyhine 1400 mina aşkarlıb. Bu minalar 2021-ci ilde
Ləçin rayonu ilə sərhədənə qədər basdırılıb. Həmçinin Azərbaycan
nın hərbi mövqeyindən digərən aparan yollar minalanıb. Sil
ahlı toqquşmalar davam edib, aktiv faza maksimum 8 saat çə
kib. Beşlərinin hesab etdiyi kimi, Azərbaycan Ermenistan əra
zisini işğal etmək niyyətində olmuşdur. Nə bir şəhər, nə bir
kend işğal olunmur. Rusiya tərəfindən vasitəcili fealiyyəti nati
casında, - men bunu xüsusi vurğulamaq istərdim, - məhz Rusiya
tərəfi atəşək təkliyi ilə çıxış etdi, beşləri bunu başqa ölkələ
ri aid edirler ki, bu da tamamilə esasızdır. Rusiya tərəfindən
vasitəcili fealiyyəti nəticəsində silahlı toqquşmalar, artıq dediyim
kimi, dayandırıldı".

Bu sözləri Prezident İlham Əliyev Astanada keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxış zamanı deyib.

Dövlət başçıı bildirib ki, ikinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-den çox vətəndaşı esasen işğal
dövründə basdırılan minaların parlaması nəticəsində ya hələ
olub, ya da ciddi xəsarət alıb:

"Eyni zamanda, bizim tərəfindən Ermenistan istehsalı olan
piyada eleyhine 1400 mina aşkarlıb. Bu minalar 2021-ci ilde
Ləçin rayonu ilə sərhədənə qədər basdırılıb. Həmçinin Azərbaycan
nın hərbi mövqeyindən digərən aparan yollar minalanıb. Sil
ahlı toqquşmalar davam edib, aktiv faza maksimum 8 saat çə
kib. Beşlərinin hesab etdiyi kimi, Azərbaycan Ermenistan əra
zisini işğal etmək niyyətində olmuşdur. Nə bir şəhər, nə bir
kend işğal olunmur. Rusiya tərəfindən vasitəcili fealiyyəti nati
casında, - men bunu xüsusi vurğulamaq istərdim, - məhz Rusiya
tərəfi atəşək təkliyi ilə çıxış etdi, beşləri bunu başqa ölkələ
ri aid edirler ki, bu da tamamilə esasızdır. Rusiya tərəfindən
vasitəcili fealiyyəti nəticəsində silahlı toqquşmalar, artıq dediyim
kimi, dayandırıldı".

Bu sözləri Prezident İlham Əliyev Astanada keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxış zamanı deyib.

Dövlət başçıı bildirib ki, ikinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-den çox vətəndaşı esasen işğal
dövründə basdırılan minaların parlaması nəticəsində ya hələ
olub, ya da ciddi xəsarət alıb:

"Eyni zamanda, bizim tərəfindən Ermenistan istehsalı olan
piyada eleyhine 1400 mina aşkarlıb. Bu minalar 2021-ci ilde
Ləçin rayonu ilə sərhədənə qədər basdırılıb. Həmçinin Azərbaycan
nın hərbi mövqeyindən digərən aparan yollar minalanıb. Sil
ahlı toqquşmalar davam edib, aktiv faza maksimum 8 saat çə
kib. Beşlərinin hesab etdiyi kimi, Azərbaycan Ermenistan əra
zisini işğal etmək niyyətində olmuşdur. Nə bir şəhər, nə bir
kend işğal olunmur. Rusiya tərəfindən vasitəcili fealiyyəti nati
casında, - men bunu xüsusi vurğulamaq istərdim, - məhz Rusiya
tərəfi atəşək təkliyi ilə çıxış etdi, beşləri bunu başqa ölkələ
ri aid edirler ki, bu da tamamilə esasızdır. Rusiya tərəfindən
vasitəcili fealiyyəti nəticəsində silahlı toqquşmalar, artıq dediyim
kimi, dayandırıldı".

Bu sözləri Prezident İlham Əliyev Astanada keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxış zamanı deyib.

Dövlət başçıı bildirib ki, ikinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-den çox vətəndaşı esasen işğal
dövründə basdırılan minaların parlaması nəticəsində ya hələ
olub, ya da ciddi xəsarət alıb:

"Eyni zamanda, bizim tərəfindən Ermenistan istehsalı olan
piyada eleyhine 1400 mina aşkarlıb. Bu minalar 2021-ci ilde
Ləçin rayonu ilə sərhədənə qədər basdırılıb. Həmçinin Azərbaycan
nın hərbi mövqeyindən digərən aparan yollar minalanıb. Sil
ahlı toqquşmalar davam edib, aktiv faza maksimum 8 saat çə
kib. Beşlərinin hesab etdiyi kimi, Azərbaycan Ermenistan əra
zisini işğal etmək niyyətində olmuşdur. Nə bir şəhər, nə bir
kend işğal olunmur. Rusiya tərəfindən vasitəcili fealiyyəti nati
casında, - men bunu xüsusi vurğulamaq istərdim, - məhz Rusiya
tərəfi atəşək təkliyi ilə çıxış etdi, beşləri bunu başqa ölkələ
ri aid edirler ki, bu da tamamilə esasızdır. Rusiya tərəfindən
vasitəcili fealiyyəti nəticəsində silahlı toqquşmalar, artıq dediyim
kimi, dayandırıldı".

Bu sözləri Prezident İlham Əliyev Astanada keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxış zamanı deyib.

Dövlət başçıı bildirib ki, ikinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-den çox vətəndaşı esasen işğal
dövründə basdırılan minaların parlaması nəticəsində ya hələ
olub, ya da ciddi xəsarət alıb:

"Eyni zamanda, bizim tərəfindən Ermenistan istehsalı olan
piyada eleyhine 1400 mina aşkarlıb. Bu minalar 2021-ci ilde
Ləçin rayonu ilə sərhədənə qədər basdırılıb. Həmçinin Azərbaycan
nın hərbi mövqeyindən digərən aparan yollar minalanıb. Sil
ahlı toqquşmalar davam edib, aktiv faza maksimum 8 saat çə
kib. Beşlərinin hesab etdiyi kimi, Azərbaycan Ermenistan əra
zisini işğal etmək niyyətində olmuşdur. Nə bir şəhər, nə bir
kend işğal olunmur. Rusiya tərəfindən vasitəcili fealiyyəti nati
casında, - men bunu xüsusi vurğulamaq istərdim, - məhz Rusiya
tərəfi atəşək təkliyi ilə çıxış etdi, beşləri bunu başqa ölkələ
ri aid edirler ki, bu da tamamilə esasızdır. Rusiya tərəfindən
vasitəcili fealiyyəti nəticəsində silahlı toqquşmalar, artıq dediyim
k



Rəşad Məcid

"Ruhlar şəhəri"

Ağdamda gözüyumu hər yeri təpə bilərəm, amma gözüü mümkün deyil.

Bunu işçaldan azad olunandan sonra Ağdamda ilk dəfə gedəndə demədim. Amma indi, ikinci dəfə gedəndə azber bildiyim, səkinin, asfaltının hər çökəyinə, hər döngəsinə, tətina bələd oldığını küçələrdən asər - eləmat qalmadığını görəndə düşündüm ki, heç gözüyumu da təpə bilərəm.

Küçələr büzüşüb kol basmış cığır dönbür, səkili dəmir boruları çıxartmadan ötrü qazıq-qazıq edib yaşına çeviriblər.



Uşaqlığı
miz keçen
dörtmərtəbə
yərində
ancaq das qır
runtular qalib.

Vaxtılı
Köhnə ha
mam möhlesi
deyilən, Əli
İbrahimov
küçəsi adla
nan, indi kol
kos içinde itib
batan cöllündən fəhmi tapdığımız çığırla yaşadığımız dö
ngeye buruların birdən hiss etdi ki, dünyada cengəl bas
mış küçəyə gedib öz evini təpə bilməmək qorxusuna da var
mış. Bir nişanəni qalırmı gərəsem?

Evinizdən qalın dəvərlərin qalıqlarından tanıdım. Köhnə, pas tutmuş əşyalar xatirələri canlandırdı.


Dostum Vəqifgilin evi isə əksər evlər kimi yerlə birdi. Nə
divarı, nə başqa nişanəsi var. Vəqif evlərini kafel qırıntı
rəndindən tanıdı...

Sarsıntı içinde, düşmənən isət oxuya-oxuya dolasıldıq
doğma şəhərimiz ucquşlarını. Oxuduğumuz maşur Ağ
dam şəhər 1 nömrəli orta məktəbin ucquşları arasında gəzib
dolasdıq, keçmiş, əşəqliğimizi, sinif yoldaşlarımızı, müə
limlərimizi yada saldıq, gələcək Ağdamı xəyal etdik.

"Dünyanın en varlı şəhəri!"

"Ağam şəhərim! Adam şəhərim! Ağdam şəhərim!"

"Ruhlar şəhəri"



Hüsnü Mahalli

Oyaq amerikalı

247 il əvvəl qurulan ABŞ-in tarixini danışmayacağım.

Qurulduğu dördən milyonlara yerli qızılbrilları məhv edən
avropanı amerikalıları sonrak illərdə başqa ölkələrə soxulmuş, və
tətədəs mühərbişələri aparmış, dövlət qərvişləri təşkil etmiş, milt
yonları insan qızıl yetirmişlər.

Amma nadəzə, dünənən bər cox yerində nökrə ruhlu və gene
tik problemləri olan bəziləri ABŞ-a olan sevgisindən əl çəkmədi
ler.

Hamisi aciz və yaxşıdırular.

Son nümunə Fransa prezidenti Makrondur.

"Amerikalılar gəzi bəzər dərət qat baha satırlar. Bu, bizim dost
luq münasibətlərinizə uyğun golmır", - deyə o bildirib.

Mədəni formada deyib ki, "Atış" gololar.

Avropa ölkələrinə təzyiq edərək "Rusiya qazını almayıcaqsınız
" deyin, sonra da hər ehtimala qarşı "Şimal axını" boru kəmər
için partladan ABŞ öz qazını istədiyi qiymətə bu ölkələrə soxu
durmağa çalışır.

"Demokratik, müsəsir və qabucaq" avropanılların əksəriyyəti
ABŞ-a təlim olarkən, maraqlı münasibət Səudiyyə Ərəbistanından
və Məhəmməd Bin Salmandan gəldi. Bayendən bütün təzyiqləri
baxmayaraq, 75 ildir amerikanıqları olan səudiyyələr "Rus
lara sixtdırmaq üçün neft hasilatını artırmır, azaldır" dedilər.

Hamı şəkərdər, amma səbəb şəkərdər.

Kaşqıçı cinayətinə görə Bayden dəxil olmaqla hamı Bin Sal
manla qatlı kimi davranısa da, Putin onu qucaqlayıb və tək qoymaya
yub.

Halbuki, eyni əsəriyyətlər 1945-ci ildə başlayan Amerika kö
ləliyi dövründə bütün dünənəkən istəməclərə "komunizm qarşı
mühərbişələri" adı altında yüz milyardları dollar verdilər və əllərində
Əl-Qaids, Taliban, İŞİD, NUSRA və bu kimi təşkilatları yaradılar.

Amerikalılar Səudiyyənin pult ilə yaradılmış və silahlanmış
əşyan mücəhdid gruplarından istifadə edərək, nəhayət, Kissinger və
Brezinskiyin tanış olası "Yasıl komar" nəzəriyyəsi ilə Sovet İt
tigəni parçalanmağı bacarmışdır.

"Yasıl komar" demək islamçılarından hər yerdə bol istifadə et
mək məzədir.

Amerikalılar səviyyəni yüksəltidikdən sonra Mad Dog, Cliff
Psychology və Creative Chaos nəzəriyyələrini tətbiq etməyə başla
dalar.

Dəli it, qaradıcı qarışılıq və Ucurun psixologiyası.

Dəli və ya qudur ilərə gərxi aslayacaqsan, işi yaranan xaos
mühiti yaradacaqsan, sonra da istədiyin ölkələri, xalqları üzüru
mənənə karınara sürükəyib istədikdən etməyə məcbur edəcəksən.

Bu, ikinci Dünyaya Mühərbişələrinə sonra imperialis
impulsları xarici sıvışında istifadə etdiyilər.

Son nümunə 2014-cü ildən sonrakı Ukraynatır.

Qanlı Ərob Bahar, əvvəllər BOP.

Hor yer qıçındır.

Amerika imperialistlərinin fikrincə, hər yer Hollivud səhnəsi
dir.

Xərc artıraq film kassa rekordları qurur və amerikalılar mali
götürür.

Son nümunə Ukrayna mühərbişədir.

Zavodlar etibarlılarını tükəndikdən sonra davamlı olaraq yeni
silahlar istehsal etir və bu silahlar ilə dəfə Ukraynada sınaqdan
keçirilir.

Vyetnamda, Iraqda, Küveytdə, Somalidə və Əfqanistanda oldu
ğu kimi.

Milyonlara insan olməsi, bir çoxunun yaranılması və dəha
coxunus evlərindən kanarda galması kimiñ vecinidir!

Amerikalılar üçün əməniyi olan bu qanlı qarışılıqlarda hür
cik et, öz ölkəsinə və xalqını uçuruma sürükleyən adam tapmaq
dır.

Ukraynada olduğunu kimi.

Tələvəziyə serialindən qəhrəman yaratmaq heç də çətin deyil.

Kovboy Reyanla sinanmış və səbüt olunmuş nümunə.

Digərləri fərqli deyil.

Yarı qaradır, bəs fəizi müsləmən olan, seçilən kimi Nobel
Sülh Mükafatını alan Obama və davranışı ilə "hamının ürəyini
qazanın", lakin seçsəq galmaqla ilə rüsvay olan Klinton.

16 ilə xüsüsli bizim coğrafiyada milyonlara insanın ölümü
nəsəbə oldular, amma hamı hər şeyi unudur.

Dilimizə uyğunlaşdırın:
Eminqey

Sərhədçilərin

Məmməd Araz sevgisi

Oktabrın 14-də xalq şairi Memmed Arazın anadan olma
sının 89-cu ili tamam oldu. Bu
nunlaşaq oradərə Dövlət
Sərhəd Xidmetinin Xüsusi
Məktəbinde şairin xatirəsinə
hər olunmuş mərası bil
keçirildi.

Məktəbin müəllim heyeti və
kursantları şəhidlərin xatirəsinə
bir daqiqəlik sükutla yad edildi.
Qışas məktəbinin 4-cü sinifi
bərənənən şairin xatirəsinə
hər olunmuş mərası bil
keçirildi.

Məktəbin müəllim heyeti və
kursantları şəhidlərin xatirəsinə
bir daqiqəlik sükutla yad edildi.
Qışas məktəbinin 4-cü sinifi
bərənənən şairin xatirəsinə
hər olunmuş mərası bil
keçirildi.

Məktəbin müəllim heyeti və
kursantları şəhidlərin xatirəsinə
bir daqiqəlik sükutla yad edildi.
Qışas məktəbinin 4-cü sinifi
bərənənən şairin xatirəsinə
hər olunmuş mərası bil
keçirildi.

Məktəbin müəllim heyeti və
kursantları şəhidlərin xatirəsinə
bir daqiqəlik sükutla yad edildi.
Qışas məktəbinin 4-cü sinifi
bərənənən şairin xatirəsinə
hər olunmuş mərası bil
keçirildi.

Məktəbin müəllim heyeti və
kursantları şəhidlərin xatirəsinə
bir daqiqəlik sükutla yad edildi.
Qışas məktəbinin 4-cü sinifi
bərənənən şairin xatirəsinə
hər olunmuş mərası bil
keçirildi.

Məktəbin müəllim heyeti və
kursantları şəhidlərin xatirəsinə
bir daqiqəlik sükutla yad edildi.
Qışas məktəbinin 4-cü sinifi
bərənənən şairin xatirəsinə
hər olunmuş mərası bil
keçirildi.

Məktəbin müəllim heyeti və
kursantları şəhidlərin xatirəsinə
bir daqiqəlik sükutla yad edildi.
Qışas məktəbinin 4-cü sinifi
bərənənən şairin xatirəsinə
hər olunmuş mərası bil
keçirildi.

Məktəbin müəllim heyeti və
kursantları şəhidlərin xatirəsinə
bir daqiqəlik sükutla yad edildi.
Qışas məktəbinin 4-cü sinifi
bərənənən şairin xatirəsinə
hər olunmuş mərası bil
keçirildi.

Məktəbin müəllim heyeti və
kursantları şəhidlərin xatirəsinə
bir daqiqəlik sükutla yad edildi.
Qışas məktəbinin 4-cü sinifi
bərənənən şairin xatirəsinə
hər olunmuş mərası bil
keçirildi.

Məktəbin müəllim heyeti və
kursantları şəhidlərin xatirəsinə
bir daqiqəlik sükutla yad edildi.
Qışas məktəbinin 4-cü sinifi
bərənənən şairin xatirəsinə
hər olunmuş mərası bil
keçirildi.

Məktəbin müəllim heyeti və
kursantları şəhidlərin xatirəsinə
bir daqiqəlik sükutla yad edildi.
Qışas məktəbinin 4-cü sinifi
bərənənən şairin xatirəsinə
hər olunmuş mərası bil
keçirildi.

Məktəbin müəllim heyeti və
kursantları şəhidlərin xatirəsinə
bir daqiqəlik sükutla yad edildi.
Qışas məktəbinin 4-cü sinifi
bərənənən şairin xatirəsinə
hər olunmuş mərası bil
keçirildi.

Məktəbin müəllim heyeti və
kursantları şəhidlərin xatirəsinə
bir daqiqəlik sükutla yad edildi.
Qışas məktəbinin 4-cü sinifi
bərənənən şairin xatirəsinə
hər olunmuş mərası bil
keçirildi.

Məktəbin müəllim heyeti və
kursantları şəhidlərin xatirəsinə
bir daqiqəlik sükutla yad edildi.
Qışas məktəbinin 4-cü sinifi
bərənənən şairin xatirəsinə
hər olunmuş mərası bil
keçirildi.

Məktəbin müəllim heyeti və
kursantları şəhidlərin xatirəsinə
bir daqiqəlik sükutla yad edildi.
Qışas məktəbinin 4-cü sinifi
bərənənən şairin xatirəsinə
hər olunmuş mərası bil
keçirildi.

Məktəbin müəllim heyeti və
kursantları şəhidlərin xatirəsinə
bir daqiqəlik sükutla yad edildi.
Qışas məktəbinin 4-cü sinifi
bərənənən şairin xatirəsinə
hər olunmuş mərası bil
keçirildi.

Məktəbin müəllim heyeti və
kursantları şəhidlərin xatirəsinə
bir daqiqəlik sükutla yad edildi.
Qışas məktəbinin 4-cü sinifi
bərənənən şairin xatirəsinə
hər olunmuş mərası bil
keçirildi.

Məktəbin müəllim heyeti və
kursantları şəhidlərin xatirəsinə
bir daqiqəlik sükutla yad edildi.
Qışas məktəbinin 4-cü sinifi
bərənənən şairin xatirəsinə
hər olunmuş mərası bil
keçirildi.

Məktəbin müəllim heyeti və
kursantları şəhidlərin xatirəsinə
bir daqiqəlik sükutla yad edildi.
Qışas məktəbinin 4-cü sinifi
bərənənən şairin xatirəsinə
hər olunmuş mərası bil
keçirildi.

Məktəbin müəllim heyeti və
kursantları şəhidlərin xatirəsinə
bir daqiqəlik sükutla yad edildi.
Qışas məktəbinin 4-cü sinifi
bərənənən şairin xatirəsinə
hər olunmuş mərası bil
keçirildi.

Məktəbin müəllim heyeti və
kursantları şəhidlərin xatirəsinə
bir daqiqəlik sükutla yad edildi.
Qışas məktəbinin 4-cü sinifi
bərənənən şairin xatirəsinə
hər olunmuş mərası bil
keçirildi.

Məktəbin müəllim heyeti və
kursantları şəhidlərin xatirəsinə
bir daqiqəlik sükutla yad edildi.
Qışas məktəbinin 4-cü sinifi
bərənənən şairin xatirəsinə
hər olunmuş mərası bil
keçirildi.

Məktəbin müəllim heyeti və
kursantları şəhidlərin xatirəsinə
bir daqiqəlik sükutla yad edildi.
Qışas məktəbinin 4-cü sinifi
bərənənən şairin xatirəsinə
hər olunmuş mərası bil
keçirildi.

Məktəbin müəllim heyeti və
kursantları şəhidlərin xatirəsinə
bir daqiqəlik sükutla yad edildi.
Qışas məktəbinin 4-cü sinifi
bərənənən şairin xatirəsinə
hər olunmuş mərası bil
keçirildi.

Məktəbin müəllim heyeti və
kursantları şəhidlərin xatirəsinə
bir daqiqəlik sükutla yad edild

İşgaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Nº 40 (2314) 15 oktyabr 2022-ci il



Azərbaycan Respublikasının
Medianın İnkışafı Agentliyi

Bu, belkə də bir xoş təsadüfür. Belkə də həyatın qanuna uyğunluğudur. Hər iki haldə mənim üçün xoşdu. Ona görə ki, böyük qayıdışla bağlı yazmağa başladığım bu yازının ünvanı Füzuli rayonunun Füzuli şəhəridir. Bunu ona görə xüsusi vurğulayırıam ki, iki gündən sonra, yeni oktyabrın 17-də Füzuli şəhərinin işgaldən azad edildiyi günü. İki il bundan öncə Müzəffər Ali Baş Komandanımızın “HÜCUM!” emri ilə Azərbaycan ordusu 30 ilə yaxın davam edən yurd hasarlılığı, torpaq nisilimizə son qoyaraq bizi Füzuli ilə yurdumuzun işgaldən tələn edilən bir parçası ilə qovuşdurdu. Elə ölkəmizdə keçirilən anım günü ilə bağlı Füzuliye növbəti səfərə gedən Azərbaycan prezidenti İlham Əliyev cənabları və Birinci Vitse Prezident Mehriban xanım Əliyeva Füzuli şəhərinin işgaldən azad olunmanın yaddaş nişanı kimi qoyulmuş və üzərində bu tarixi gərəkliyi qeyd edilmiş dəfə ləğvənin öndə bir daqiqəlik sükütlə şəhidlərimizin ruhunu yad etmişlər. Həmin o ünvandən, yeni o ləğvənin öndə xalqımıza müraciət edən beynəlxalq ictimaiyyətə

mesaj verən Azərbaycan Prezidenti vurğulamışdı ki, “Biz öz şəhidlərimizlə fəxr edirik. Qəhrəman əsgər və zabitlərimizdə fəxr edirik. Şəhidlərimiz qanı yerde qalmadı. Biz şəhidlərimizin qanını aldık. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik. Ölkəmizin ərazi bütövlüyüն bərpə etdik”.

Beli, həmin anım günündə Füzuli rayonunun Qaraxanbəylə kəndində anım gününe həsr olunmuş Xatire Lövhəsinin qarşısında gül dəstəsi qoyan Azərbaycan Prezidenti və onun xanımı bir daha xalqımızı göz aydınlaşdırmaqda təkiliyən kəsət xatırlatdı ki, biz qayitmışıq. Bu torpağın sahibləri 30 ilə yaxın həsrət qaldıqları ev-əsiklərə, yurd-yuvalarına, indi əvvəlindən də böyük inam və sevgi ilə, ruh yüksəkləyi ilə qayidırlar. Bu qayıdışın da

memarı, rəhbəri Azərbaycan Prezidentidir. Məhz onun tapşırığı ilə işgaldən azad olmuş rayonlara, torpaqlara qayıdışın böyük planı hazırlanıbdır. Həmin planın uğurən olaraq öncə insanları qayıdışa hem ideoloji, hem maarifləndirmə baxımından hazırlanıb, həm de ərazilərə özüñün bu məqsədle görürəcək işlər üçün hazırlaşdırıldı. Ele Füzuli rayonuna son səfəri zamanı xalqımızın müraciət edən Azərbaycan Prezidenti birmənəli olaraq vurğuladı ki, “Biz xoşbəxt nəsilini ki, bu şərəfi missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, bu tarixi hadisənin həm şəhidləriyik, həm de iştirakçıları. Bizzən sonra nəsillər de həmişə bu şanlı tarixlə fəxr edəcəklər”.

Bu gün birmənəli olaraq Füzuli rayonunda layihəye uyğun bir şəkildə Həm Ağılı kəndin, həm de Füzuli şəhərinin özüñün böyük baş planı hazırlanıbdır. Məhz həmin o plandan bellili olur ki, düşmənین yerlə-yeşəksə etdiyi, nəcə deyərlər daşın üzüntüne dəş qoymadığı Füzuli şəhəri müasir, nəcə deyərlər Avropanı tıplı bir şəhər kimi yenidən təkiliyə... Onun kückə ve xiyanətləri, parkları, yaşlılıq zolaqları, bir sözlə müasir şəhərin bütün zəruri infrastrukturunu burada əsaslı şəkilde qurulacaqdır.

Artıq bunun üçün ilk addımlar da atılır. Belə ki, Azərbaycan Prezidenti bu şəhərdə təkiliyə məktəbin, xəstəxananın və yaşayış binasının özülləşdirilməsində iştirak etməkə yəni Füzulinin dünyaya gəlmişinə xəyirdən veribid.

Bu da o deməkdir ki, müasir Füzuli düşməninq qurdugu yaralarдан bütünlük xilas olacaq. Bu şəhərdə tələnə, işğalı xatırladan yalnız şəhidlərimiz üçün ucaldırınlı abidələr, eləcə de anım lövhələri olacaqdır. Təbii ki, bu da tərəiximiz üçün, yaddaşımız üçün çox önemlidir.

İşgaldən azad edildikdən sonra ərazinin minəldən təmizlənməsi üçün aparılan işlər artıq öz bəhərsini verməkdədir. Demək olar ki, həyatla-

rini riskə atan minətəmizləyənlərin sayesində Füzuli şəhərinin ərazisində xeyli iş görülüb. Bu da təkinti sektronun böyük masşabda işe başlaması üçün bir növü meydən açıb. Ona görə də artıq Füzulidə elektrik stansiyası, müasir hava limanı, üçxətti yollar tam şəkildə istifadədedər. Bax, bu rayonda təşkil olunan turlar, eləcə de Bakı-Füzuli avtobus marşrutu onu deməsə verir ki, ölkə prezidentinin böyük qayıdışla bağlı tapşırığı sərtlə və yüksək keyfiyyətlə davam etdirilir. Ele Füzuli rayonuna son səfəri zamanı xalqımızın müraciət edən Azərbaycan Prezidenti birmənəli olaraq vurğuladı ki, “Biz xoşbəxt nəsilini ki, bu şərəfi missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, bu tarixi hadisənin həm şəhidləriyik, həm de iştirakçıları. Bizzən sonra nəsillər de həmişə bu şanlı tarixlə fəxr edəcəklər”.

Biz fər edirik ki, bu torpağın övladlarıdır. Fəxr edirik ki, döyüş meydandasında öz haqqımızı bərpə etdik, düşməni möğləb idik və bundan sonra biz Müzəffər xalq kimi, qalib olke ki, ebedi yaşıyacaqıq”.

Beli, heqiqətən de cənab prezidentimiz bil qısqıçək, insana xoş əhval-ruhiyyə bagışlayan, inam verən çıxışında sözlenlənlər işgaldən azad edilmiş torpaqlarımızın sakınları xüsusi önen daşıyrı.

Bunu ona görə vurğulayırıam ki, biz 30 ilə yaxın yuxalarımızda görüb xatılardırımları özündən qızılırlı evimizə, ocağımizə qayıtmak şəxsiyyətimize qovuşmuşuq. Deməli, təkər haqq-ədalət bərpə olunmayıb, həm de böyük bir tarixi missiya yerinə yetirilib. O missiya da Azərbaycan sərhədlərinin toxu-



Həmin alov indi füzülərin ümidi, inanımı sevinçə çevirməkdədir. Çünkü görülen işlər bu ümidi alovunu daha da sələndərdir. Son vaxtlar təşkil edilən səfər turları göstərir ki, Füzuli şəhərində artıq görülen işlərin miqyası da genişlənməkdədir. Reportorların, fotomüxbirlərin yayılmışlığı kadrlardan da göründüyü kimi, Füzuliye böyük qayıdışın ilk addımları olan Həyat Əlamətləri qayıdır. Bu qayıdışımız mübahəkə olsun!

Əbülfət MƏDƏTOĞLU
AZƏRBAYCAN RESPUBLİKASININ
MEDİANIN İNKİŞAFI AGENTLİYİNİN
MALİYYƏ YARDIMI İLƏ

nulmazlığını bərpə etməkdir. Bunu da Müzəffər Ordumuz gerçekləşdirdi. İndi xalqımızın üzərinə düşən ən böyük vəzifə issə azad olunmuş torpaqlarda yeni heyata, yeni sabaha yol açmaqdır.

Yeni biz bütün gücümüz ilə, bacarığımız ilə her şeyi özüldündən başla-

maqla bu torpaqlara, o cümlədən de Füzuliye xoş günər, xoş ovqat getirməyik.

Necə ki, onu Şuşaya, Ağdama, Zəngilanı, Qubadlıya, Ləçəna, Xocavendə, Kəlbəcəre aparacağını...

Bəli, bu gün Füzuli rayonu ərazisində Ağilli kəndin təkiliyəsi üçün görülen işlər de başlanğıcına start verilməs böyük qayıdışdan qaynaqlanır. Belə ki, Zəngilan rayonuna edilən ilk köklər təkər təmid qıqlıcmi deyil, həm de ümid alovudur.

Şuşanın təbəti gözəlli ilə qonaqları heyən etməkdə idi. Dolanbac yolları qalxdırıq, Xan əmi sanki qonaqları və sürücü xəbərdərli idir: “Şuşanın dağları başı dumanlı...”

Yaşlı yollarla su sepih yuyaraq ermenilərin sonuncu izini silirdi ki, Nətəvanın 190 illiyyin qeyd edildiyi gün adına uyğun günüşüydi. Gündən rühən öz istiliyini qatmaq isteyirdi.

“Qoyubdur intizarda, neçin gelmez, neçin gelmez?” - söyleyən Nətəvanın doğma insanların üzündəki təbəssümü görüb sevinirdi.

Sesi Xankəndinə çatan muğam səsinə, qərəfənlər sözüne Nətəvanın heykəlini, üzünün tam güleçine az qalıb.

Atasızlıq, böyükşüzlük qızlar üçün çox çəltindi. Hətta Xan qızı olsan bele.

Bu gün Şuşa başqa ovqatda idi. Şəher sözə, müsəjidi köklənmişdi. Nətəvanın 190 illiyyin qeyd edildiyi gün adına uyğun günüşüydi. Gündən rühən öz istiliyini qatmaq isteyirdi.

“Nətəvanın dağları başı dumanlı...”

Şuşanın gecəsində yatmaq olmur. Gecə adımı xatırılar, xeyallar yoxnuna alır. Şuşanın sakit, yarlı işçili, qarınlı təmiz havanı içine çakırıldı. Şuşa həməki kimi yol yorğunluğunu unutdurdu. Şuşanı ilk dəfə görənlərin de-

inanır ki, üzünün tam güleçine az qalıb.

Atasızlıq, böyükşüzlük qızlar üçün çox çəltindi. Hətta Xan qızı olsan bele.

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

...
...
...

